

## YERLİ NEFT MƏSİNQAYIRMASI MÜƏSSİSLƏRİNİN MƏHSULLARINDAN İSTİFADƏ KVOTALARIN TƏTBİQİ İMKNANLARI

Fikrat QURBANOV,  
İqtisadiyyat Nazirliyi, Sənaye səhərinin müdir müavini, t.e.n.  
fikrat.qurbanov@economy.gov.az

Əhməd HÜSEYNZADEH,  
İqtisadiyyat Nazirliyi, Sənaye səhəri, aparıcı məsləhətçi,  
ahmed.huseynzadeh@economy.gov.az

### Xülasə

Məqalədə yerli neft maşinqayırması müəssisələrinin mövcud durumu və perspektivləri araşdırılmışdır. Bundan başqa Milli kontinent inkişafı sahəsində asasın tabii ehtiyatlar ilə zəngin olan Qazaxın Vəngəzolada Milli kontent məsələlərini tənzimləyən osən qomurvericiliyə aklar arasdırılmış, eyni zamanda Azərbaycanda milli kontinent mövcud durumu tədqiq edilmişdir.

Aşar sözlər: neft, ağır sanaye, maşinqayırma, milli kontent, neft-mədan avadanlılığı

### GİRİŞ

XIX əsrin ortalarında Abşeron yarımadasında tapılan zəngin neft yataqları Bakı və onun strafindakı aralarzdı neft sanayesinin yaranmasının asasını qoymuşdur. İlkən vaxtlarda neft qayıularında tətbiq olunan avadanlıqlar xaricdən təqribilər, lakin artan neft istehsalı ilə əlaqadər olaraq avadanlıqların xaricdən idxlərtərəfən hesab olunurdu. XX əsrin avvallarında Bakıda yalnız nasoslar, baltalar və digər neft avadanlıqlarının təmirinini həyata keçirən emalatxanalar fəaliyyət göstərirdi.

Neft sanayesinin sonrakı inkişafı Oktabr inqilabından sonra, bütün ölkədə baş verən sanayeləşmə prosesinin tasıldı altında yerli neft maşinqayırması müəssisələrinin yaradılmasına töhfəli qızartılmışdır. Sovetlər İttifaq üçün istehsal olunan neftin əksər hissisi Bakıda hasil olduğunundan, burada nefit maşinqayırması dəha da inkişaf etdirilmiş və İttifaq üçün aparıcı sahəyə çevrilmişdir. XX əsrin 60-ci illərində İttifaq üzrə neft-mədan avadanlığı və alətlərin istehsalı edən 31 zavoddan 17-si Bakıda yerləşirdi. Bu zavodlarda istehsal olunan avadanlıqların istehsal texnoloji təminatı Bakıda yerləşmiş institutlarda təhsil almış yerli mühəndislər tərəfindən yerinə yetirilirdi. Azərbaycan istehsal olunan neft-mədan avadanlıqları SSRİ-dən başqa, dünən 37-i ölkəsinə ixrac olunurdu.

Neft maşinqayırmasının sonrakı inkişafı, 70-ci illərdə zavodların yenidən qurulması, müsər dəzgahlara tömən olunması və genişləndirilməsi ilə səciyyələndir. Bu arada Bakı konsidioneri, Azərbaycan elektrik-istilik qurğuları, o cümlədən Bakı dəzgahqayırma zavodları tikiilib istismara verildi.

1980-ci illarda istehsal olunan maşinqayırma avadanlıqlarının 70 %-i İttifaq tələbatının ödənilməsinə yönəldilmişdir. Məhsullar bir çox hallarda 2-3 min km uzaqlıqla yerləşmiş istehlakçılar daşınmış tələb olunurdu ki, bu da İttifaq daxilində integrasiya siyasetinin tərkib hissisi olmaqla Azərbaycan istehsalçılarının sərbəst fəaliyyət imkanlarını məhdudlaşdırıldı.

Kənət əsrin 90-ci illərindən başlayaraq, Sovetlər İttifaqının dağılması ilə əlaqədər olaraq Azərbaycan maşinqayırma istehsalçıları ilə istehlakçılar arasında əlaqələri tədric zəifləmiş və asrin sonuna xəkin azalmışdır. Azərbaycan sanayesinin əsasını təsəkkül edən neft maşinqayırması sahəsi artıq 67 rəsəm enerji kompleksindən vərməyirdi. XX əsrin sonunda bərən nəft bunnar yeri maşinqayırma sanayesindən yan keçmişdir. Azərbaycanda neft hasilatı ilə müşğül olan xarici şirkətlərin tətbiq etdikləri neft avadanlılarının xaricdən gotirilmesi yerli sanayəyə mənfi təsir göstərmişdir.

1. Yerli nefit maşinqayırması müəssisələrinin mövcud durumu və perspektivi

Həzirdə nefit maşinqayırması müəssisələri tərəfindən 100-ə yaxın çeşiddə, 600-dən artıq tip-ölcüdü - geoloji-kaşıyyat, qazma, neftçixarma, quyuların təmiri və mədonlarda abadlaşdırılması üçün maşın və avadanlıqlar, alətlər və ehtiyat hissələri, habelə kimya sanayesi, kənd təsərrüfatı və digər sahələr üçün müxtəlif məhsullar istehsal edilir.

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti nefit-qaz avadanlıqlarına olan tələbatının ödənilməsi məqsədilə yerli şirkətlər yanında xarici şirkətlərlə əməkdaşlıq əlaqələrini genişləndirir. SOCAR təbəyindən 11 qurumun müvafiq sifarişlərinin təmin edilməsi məqsədilə 2016-ci və 2017-ci illərdə 100-dən çox xarici şirkətlərlə əməkdaşlıq əlaqələri qurmuşdur. Əməkdaşlıq əlaqələri Rusiya Federasiyası, Çin Xalq Respublikası, Ukrayna, Amerika Birliyiq Ştatları, Polşa, Fransa, Böyük Britaniya, İtaliya və digər ölkələrin şirkətlərini qeyd etmək olar. SOCAR-in təbəyindən olan, xüsusi neftqazmadan avadanlıqlarının istifadəsi üzrə ixitsəsləşən "Kompleks Qazma İşləri" Təsti stürtmələr, qazma baltaları, qazma qırğuları, boru üçün aqar və çanlar, quydubı mübarriklər, kamər başlığı, kipləşdiricisi, sınaq nasosu, titrəyən əlek torları, sementləmə aqreqatı, süzgəclər, pnevmatik müstəflər, qazma şlanqları, təkənlər, polad burzalar, separator, qoruyucu borular və müvafiq avadanlıqların ehtiyat hissələrini istehlak edir. Qeyd olunan məhsullar əsasən Çin, Rusiya Federasiyası və ABŞ şirkətləri tərəfindən göndərilmirdir.

"Azərbaycan Respublikasında ağır sanaye və maşinqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nin "milli kontinent normativ bazasının gücləndirilməsi" yarımboğunda yerli maşinqayırma müəssisələrinin məhsullarından istifadə səviyyəsinin artırılması üçün mövcud qanunvericiliyə yenidən baxılmasi, satınalımlar haqqında qanunun yeni layihəsində milli kontentlə bağlı müddəsələr də təsəffülatlı və dəqiqlik verilməsi, eləcə də ölkədə mövcud olmuşyan və son məhsulların yaradılmasında vacib rol oynayan xammal növlərinə tətbiq edilən idxl rüsumları və bəzi nefit maşinqayırması məhsullarının təchizatında idxl payına kvotaların tətbiq olunması məsələlərinə ağırlılıqlı qeyd edilmişdir.

Neft maşinqayırması sahəsində daxili bazar üzrə əsas istehlakçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətidir. Belə ki, ARDNŞ tərəfindən 2017-ci ildə yerli maşinqayırma müəssisələrindən taxminan 23,5 milyonluq nefit-qaz mədan avadanlıqların istehlak olunmuşdur. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən yerli maşinqayırma müəssisələrindən fontan armaturu və nasosların ehtiyat hissələri, dorinlik nasosları və ehtiyat hissələri, metal tutumlar və kompressörələrin ehtiyat hissələri, nasos və kompressörələrin ehtiyat hissələri, dorinlik nasosları və avtomatik qazçaylacları qurğuları alınmışdır. Sözlədən məhsullar üzrə əməkdaşlıq edilən yerli şirkətlər iss "Bakı Neft Maşinqayırma zavodu" TASC, "Suraxanı maşinqayırma zavodu" TASC, "Neftqazməs" ASC, "Neftməşəmər" ASC, "Bakı

neftmədən avadanlıqlan" ASC və "Balaxani maşınçayırma zavodu" TASC qeyd etmək olar. ARDNŞ ilə yerli maşınçayırma müəssisələri arasında aparılmış əməkdaşlığı dair müvafiq məlumatlar aşağıdakı cədvəldə olsunmuşdur.

Cədvəl

ARDNŞ ilə yerli maşınçayırma müəssisələri arasında aparılmış əməkdaşlığı dair müvafiq məlumatlar

S/S	Məhsulun adı	Əməkdaşlıq edilən yerli müəssisə	İstehlak həcmi (manat)	Ümumi istehlakda payı (%)
1.	Fontan armaturu və nasoların ehtiyat hissələri	Baki Nefti Maşınçayırma zavodu TASC	3.700.000	15,7%
2.	Dərinlik nasoları və ehtiyat hissələri	Suraxani maşınçayırma zavodu TASC	3.500.000	14,9%
3.	Metal tutumalar və kompressorlərin ehtiyat hissələri	Neftqazməs ASC	1.500.000	6,4%
4.	Kəsicili və tutucu axtar	Balaxani maşınçayırma zavodu TASC	1.450.000	6,2%
5.	Dərinlik nasoları	Qaradədə maşınçayırma zavodu ASC	1.250.000	5,3%
6.	Avtomatik qazpaylayıcı qırğular	Nazərət və Ölçü Cihazları MMC	1.200.000	5,1%
7.	Nasos və kompressorlərin ehtiyat hissələri	Baki Nefti Mədən Avadanlıqları ASC	1.175.000	5,0%
8.	Elektrik avadanlıqlar	ATEF Şirkətlər qrupu MMC	1.150.000	4,9%
9.	Nasos və kompressorlərin ehtiyat hissələri	Neftməşəmir ASC	920.000	3,9%
10.	Fontan armaturu və ehtiyat hissələri	Səbail maşınçayırma zavodu TASC	880.000	3,7%
11.	Ehtiyat hissələri	Qala Maşınçayırma zavodu ASC	863.000	3,7%
Cəmi:			17.588.000	-75%
12.	Digər məhsullar	Digər maşınçayırma müəssisələri	5.926.000	-25 %
Ümumi cəm:			23.514.000	100 %

Ağır sənaye və maşınçayırma sektorunda fəaliyyət göstərən yerli müəssisələrin rəqabət üstünlüklerinin müəyyən edilməsi məqsədi ölkədə fəaliyyətdə olan bir neçə müəssisəsini sorğu gündərlərimişdir. Müəssisələr seçilən onların son 3 ilə fəaliyyətdə olması, eyni zamanda sorğuda müəyyən edilmiş göstəricilərin oleytarlıyi nəzərə alınmışdır. Sorğunun cavablandırılmasına ağır sənaye və maşınçayırma müəssisələri, o cümlədən neft maşınçayırması müəssisələri: "Qala Maşınçayırma ASC", "Baki Neftqazməndən Avadanlıq Zavodu" TASC, "Neftqazməs" ASC, "Balaxani Maşınçayırma Zavodu" TASC, "Suraxani Maşınçayırma Zavodu" TASC, "Baki neft maşınçayırma Zavodu" TASC və "Təmörmiş-2" MMC iştirak etmişdir.

Neft-qaz sektorunda fəaliyyət göstərən yerli müəssisələrin rəqabət üstünlüklerinin müəyyən edilmişsi məqsədi sorğu edilmiş müəssisələrin məlumatları əsasında müəssisələrdə işçi sayı və gəlirlər baxımından "Qala Maşınçayırma" ASC,

"Baki Polad Burazalar Zavodu" ASC, "Balaxani Maşınçayırma Zavodu" TASC, "Baki Neftqazməndən Avadanlıq Zavodu" TASC kiçik "Suraxani Maşınçayırma TASC, "Neftqazməs" ASC və "Baki neft maşınçayırma Zavodu" TASC orta istehsal hacmində malik müəssisələrdir. Sorgu edilən yerli müəssisələrin ümumi ilki istehsal gücü, işçi sayı, ümumi aktiv dəyari və ümumi gəlir göstəriciləri üzrə müqayisəsi nticəsində neft maşınçayırması müəssisəsi kimi "Neftqazməs" ASC və "Suraxani Maşınçayırma Zavodu" TASC-nin maliiyyə indeksləri hesablanmış və nisbatən rəqabəti müəssisələrlə sıyahısına daxil edilmişdir.

Milli kontinentin inkişafı məqsədilə neft və qaz resursları ilə zəngin olan ölkələrdə milli kontenta dair vahid qanunvericilik aktlarının olması və yaxud bununla bağlı xüsusi dövlət programının həyata keçirilməsi məsələhədir. Braziliya, Qazaxistən, Anqola, Nijeriya, İndoneziya, Malayziya, Meksika, Norveç, Rusiya kimi ölkələr milli kontenta yanaşmaları və milli kontento dair qanunvericilik aktları qəbul etmişlər.

Milli kontinentin inkişafı sahəsində əsasən təbib ehtiyatlar (neft, daş kömür, mineral resurslar və s.) ilə zəngin olan ölkələrin tacirliyi bu məsələdə Azərbaycanın iqtisadiyyatı üçün böyük məsələlərdir.

**Qazaxistanda** Milli kontinentin inkişafı üzrə Dövlət Agentliyi (NADLoC) yaradılmış və Milli kontent məsələlərini tənzimləyən əsas qanunverici aktları qəbul edilmişdir:

- Yerin təkindən istifadə haqqında qanun
- Xarici işçi qılıvəsinə kvota və iş icazələri haqqında akt
- Milli kontinentin ölçülümü və ümumi hesablanma metodu haqqında qərarlar
- Milli kontinentin inkişafı üzrə Dövlət Programı
- Yerin təkindən istifadə edən operatorlər üçün məhsul, iş və xidmətlərin satılmasına qaydalarla dayışıklılık barədə qərar

• Qazaxistan Respublikası Yerin təkindən istifadə departamentinin Hasilat üzrə Nümunə Müqaviləsi

- Dövlət Satınalmaları barədə qanun

Tənderlərin qiymətləndirilməsində aşağıdakı kateqoriya şirkətlər üçün 20% üstünlük təqribi tətbiq olunur:

- a) Qazaxistan-kontent sertifikatına sahib məhsul təchizatçıları;
  - b) İşçi qılıvəsinin 95%-dən çoxu milli kadrlar olan iş və xidmət təchizatçıları.
- Qazaxistan-kontent sertifikasi mahsullarının Qazaxistan məşəqli olmasını göstərən hüquqi sənəddir və müvafiq sertifikata sahib şirkət yerli şirkət sayılır. Qanununə əməl olunmayıxtaglı təqdirdə maliyyə carimələri tətbiq olunur:

- İllik maliyyə öhdəliyinin 50%-dən azı qədar yaxınlaşma görə, yayınmanın 30%-i qədərində maliyyə cariməsi;
- İllik maliyyə öhdəliyinin 50%-dən çoxu qədar yaxınlaşma görə, şirkətlərlə müqavilələr lağv oluna bilər.
- Qazaxistan müəssisələrinə faizsiz kredit və ilkin ödəniş alətləri vasitəsilə maliyyə dəstəyi göstərmək.


**Anqladə** Milli kontent məsələlərini tənzimləyən əsas qanunverici aktlar aşağıdakılardır:

- Neft sənayesində Milli Şirkətlərdən məhsul və xidmətlərin əldə edilməsi Ümumi Tənzimləyici Çərçivə Programı
- Neft sənayesində Açıq tender prosedurları

- Neft sanayesində işçilərin işa qəbulu, integrasiyası, tolimi və inkişafının mühəsidişini nəzərdə tutan qayda və prosedurlar dair qanun
- Nümunə HPBS müddələri haqqında qanun
- Neft sanayesi işçilərin Anqolalaşdırılması haqqında qanun
- İqtisadiyyatın bütün sektorlarında yerli özlə müəssisələrin təşviqi çərçivəsinin tətbiqi barədə qanun
- Neft ilə bağlı amaliyyatlardan məhsul və xidmətlərin yerli təminatına dair qanun
- İşa qəbul və mükafatlandırma şəhər kadrlarının müdafiəsi dair qanun  
Milli neft şirkəti olaraq Sonangol müvafiq olaraq dövlətin və xalqın birbaşa maraqlarının qorunması ilə məşğul olur. 1976-ci ildə Sonangol şirkəti yaradılarkən ona Anqolada karbonhidrogen resurslarının keşfiyyatı ilə məşğul olmaq üçün vahid hüquq verilmişdir.
- 1982-ci ildən Anqolannın neft və qaz sektorunun işçi qüvvəsinin lokallaşdırılması ilə bağlı milli kontent fəaliyyətininə səsini qoyulmuşdur. Müvafiq şəhər yerli işçi qüvvəsinin işa qəbulu, talim və karyera inkişafı ilə bağlı alətləri özündə əks etdirir. İşa qəbul zamanı, Anqolannın neft sektorunda fəaliyyət göstərən şirkətlər aşağıdakılardan etməldir:

  - Əgər bacarıqları tələblərə cavab verirsa, yerli kadrلara işa qəbulda üstünlük verilməlidir;
  - Neft Nazirliyi tərəfindən təsdiq edilməsi üçün illik işa qəbul planlarının töqdim olunması;
  - Əcnəbi işçinin işa götürülməsi üçün Nazirliyin təsdiqinin alınması.

Bundan əlavə olaraq, eyni bacarıq və tacrifətə malik yerli və əcnəbi mütəxəssis eyni gəlirlər ilə tömən edilməlidir.

Şəkil 1. Yerli mənbələrdən istifadə zamanı yaranan çətinlikləri həll etmək üçün çərçivə və təşəbbüsələr (mənbə: Sonangol 2006)

#### Azərbaycanda milli kontent

- Milli kontent və qanunvericilik dedikdə aşağıdakılardır nəzərdə tutulur:
  - Milli kontent tələblərinin qanunvericilikdə formalanmışdır;
  - Milli kontent məsələlərinin tənzimləyən ayrıca qanunvericilik;
  - Milli kontent tələblərinə əməl olunmasının tömən edən xüsusi satılmamaq şəyidər;
  - Sahib əməl olunmasının tömən edilməsi;
  - Hasilatın Pay Bölüğü Səzişlərində milli kontent tələblərinin müəyyən edilməsi;
  - Müvafiq tənzimləyici/nəzarət orqanlarının yaradılması;
  - Azərbaycan qanunvericiliyində «Milli kontent» ilə bağlı aşağıdakılardır mövcuddur:
    - «Milli kontent» üzrə müəyyən tələblər dövlət proqramlarında və sahib əməl olunmasından;
    - Hasilatın Pay Bölüğü Səzişlərində «Milli kontent» ilə bağlı tələblər əks olunmuşdur.

Ölkəmizin an iri sonaya müəssisəsi olan, ARDNŞ tərkibində fəaliyyət göstərən "Azneft" İstehsalat Birliyi, "Azərikimya" İstehsalat Birliyi, "Azəriqaz" İstehsalat Birliyi, "Qaz emalı" zavodu, "Nefiqazlıkinti" təsti, "Kompleks qaz işləri" təsti və digər müxtəlif istiqamətli istehsalat müəssisələrinin böyük həcmli mal-material tələbatını, ilə növbədə yerli imkanlar hesabına, bə暮ümün olmuşdur. Taqdirdən təmən edir.

Bir çox hallarda şirkət tərəfindən həyata keçirilən iri miqyaslı layihələrin icrası zamanı, idxl olunan neft maşinqayırma məhsullarının payı beynəlxalq standartlar, texniki həllər, şərtlər və digər obyektiv saboldarların üstünlük təskil edir. Buna misal olaraq, "SOCAR Polimer" və "SOCAR Karbamid" Zavodlarının tikintisi və H.Əliyev adına Neft Email Zavodun modernizasiyası layihəsinin göstərmək olar. Belə ki, qeyd olunan layihələrin icrasında ssas məqsəd yerli və xarici bazarlar üçün müasir standartlarda cavab verən neft və kimya məhsullarının istehsalı olunduğuundan, zavodların tikintisi və modernizasiyası layihəsi əsasən xaricdən idxl olunan və yüksək standartlarda tətbiq olunan neft maşinqayırma məhsullarının sahəsində mümkündür.

Bununla yanaşı qeyd olunan neft-kimya müəssisələrinin qurulması zamanı, istehlak şirkət tərəfindən istifadə olunan neft maşinqayırma məhsullarının payı beynəlxalq standartları, ətraf mühitin qorunması ilə bağlı artan tələblər nəzərə almılı və bu avandənlərlər istehsal etdiyi idxl məhsullar beynəlxalq bazarlarda rəqəbatda davam olmalıdır. Eyni zamanda, bu müəssisələr qurulur zamanı istifadə olunan neft maşinqayırma məhsulların ssas xarici istehsal olmasına səbəbdən, həmin qurğu və avadanlıqların cari və dövri tamirdən istifadə olunan mal-materialların böyük payı hələ hərəkət məhsullarının payına düşür. Belə ki, milli kontentin beynəlxalq standartlara uyğun inkişafı təkcə idxl məhsullarının asılılından azad olunmasının deyil, eyni zamanda neft/qaz/kimya avadanlıqları istehsal edən yerli müəssisələrinin inkişafına imkan verəcəkdir.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, neft maşinqayırma məhsullarının təchizatında idxl payına kvotaların tətbiq olunması ilə bağlı hesab edirik ki, idxl prioritət olan neft maşinqayırma məhsullarının normativ bazası yaradılsın, digər


məhsullara münasibətdə isə SOCAR-in innovasiya, keyfiyyət, beynəlxalq standartlara uyğunlaşdırma və sair təhlükələrin yerli neft maşınçalarını məhsullan istehsal edən müəssisələr qurulduğundan sonra mərhələ şəkildə kvotalar tətbiq oluna bilər.

Nefit və qaz sənayesinin möqsədləri üçün istehsal olunan müəyyən məhsulların və eləcə da tamın edilən xidmətlərin sənayenin digər bölmələrindən istifadə olunması səbəbindən Respublika səviyyəsində ümumi milli kontent göstəricilərinin hesablanmasından çatınlıq yaranır. Belə ki, bu, göstəricilərin iki istiqamətdə a) nefit və qaz sənayesindən cari göstərici və eləcə də b) yerli istehsal və xidmət təminatından digər sənaye sahələrində istifadədən cari vəziyyətinə dair geniş təhlillərin aparılması tələb edir. Bu səbəbdən, ölkədaxilində nefit və qaz yataqlarının əsas operator şirkətləri olan SOCAR, BP-nin (Operator) fəaliyyəti təhlili edilir. 2020-2024-cü illər üçün milli kontent perspektivi olan sahələrin müəyyən edilməsi nəzərdə tutulmuşdur. Təhlili zamanı, qeyd edilən şirkətlərin son 3 ilədən təchizat hesabatları və gələcək təchizat planları təhlil olunmuşdur. Eyni zamanda, müvafiq sahələr müəyyən edilərək sahənin texniki xarakteristikası, milli kontentin inkişafının çatınlıq dərəcəsi, sahənin texnologiya tutumluğu və eləcə da bu istiqamətdə nəzarəyyədə tətbiq olunan Kraliyi matrisinin principləri nəzərə alınmışdır. Əlavə olaraq, nefit-qaz resursları ilə zəngin olan ölkələrin milli kontent dair qarınvericilik aktları və sənaye programlarına dair sonadən təhlili nəticəsində milli kontentin inkişaf etdirilməsi ilə bağlı aydın inkişaf hədəfləri kimi aşağıdakı sənaye sahələri və sənaye məhsulları müəyyən edilmişdir:


- Dorinlik nasosu
- Nasos kompressor boruları
- Separatorlar
- Dizel generator
- Nasos stəngi
- Qazpaylayıcı qurğular
- Qazma baltaları
- Qoruyucu borular
- Qazma boruları
- Başmaq və əks klapanlar
- Tixaclar
- Filterlər
- Kiplaşdırıcılar
- Tal kanat və polad burazlar

Yuxarıda qeyd olunan sahələr təchizatçılarının seqmentasiyası üzrə nəzarəyyə və praktikada ən çox tətbiq olunan Kraliyi matrisinə uyğun olaraq müvafiq qaydada sahənin strateji əhəmiyyəti və milli kontentin əldə edilməsinin çatınlıq olaraq iki faktor əsasında 4 kateqoriyaya bölünmüdüür. Strateji əhəmiyyət dedikdə, müvafiq sahə üzrə qazanılaçacaq təcrübənin gələcək perspektivinin əhəmiyyəti və sair bu kimi faktorlar nəzərdə tutulur.

Yuxarıda təqdim olunmuş məlumatlar əsasında müəyyən edilmiş sahələr üzrə lokallaşdırmanın həyata keçirmək mümkündür. Lokallaşdırma tədbirlərini ilk öncə sahada lokallaşdırmanın əsərləri və sahənin strateji əhəmiyyəti faktorlarının balanslı şəkildə tətbiq edərək qeyd edilən sahələrdə illər üzrə aşağıdakı kimi paylaşılmış olar.



Şəkil 2. Lokallaşdırmanın əsərləri



Şəkil 3. 2021-2025-ci illər üzrə lokallaşdırma xəritəsi (təklif)

Bələliklə, yuxarıda qeyd edilən məhsul və xidmət növürləri üzrə göstərilmiş lokallaşdırma xaritəsinə asasən işlər yerinə yetirilərsə 5 ilin sonunda (2025-ci ilin sonuna) müvafiq sahələr üzrə milli kontent göstəricilərinə aid hadəflər və müvafiq olaraq qeyd edilən sahələrdə hadəflərə çatmaq üçün maliyyə resurslarına olan tələblər müəyyənləşəcəkdir.

Beynəlxalq təcrübə göstərir ki, yerli müəssisələrin milli kontentə dair dəha da məlumatlı olması üçün bu istiqamətdə ona mövcud sahəvi qanunvericilik aktları və eləcə da bu sahada boşluqları təmizləyəcək yeni qanunvericilik aktlarının (yeni normativ sənədlər olacaq təqdirdə) özündə cəmləyəcək "Milli kontentə dair normativ sənədlər toplusu" nüvə hazırlanması bu sahada yüksək inkişafə zəmin yaradı bilər. Bu istiqamətdə ikiñin olaraq, müvafiq mərkəzi icra hakimiyyəti orqanı nəzdində İşçi Qrupun yaradılması və milli kontentin inkişafına dair cari normativ bazanın dəhərindən təhlili edilmələri və sistemləşdirilməsi və eləcə da müvafiq bəyənşalxalq təcərbənin dəta təsliyi arşırılmasının məqsədəyindən.

Yuxarıda qeyd olunan istiqamətləri nəzərə alaraq, yerli maşınçayırma müəssisələrinin məhsullarından istifadə sahəviyəsinin təhlili aşağıdakı nüticələrə gətirib çıxardır:

1. Zavodların texnoloji parkları köhnədir və istehsal olunan məhsullar idxlə olunan neft maşınçayırması avadanlıqları ilə rəqəbat aparması mümkün deyildir. Eyni zamanda, ölkəmizdə faaliyyət göstərən əksər neft maşınçayırması zavodları qurudakı neftin çıxarılması üzrə ixtisaslaşmışdır. Hazırkı dövrədə ölkədə çıxarılan neft və qazın böyük əksəriyyəti donidənə hasıl olunur. Yerli neft maşınçayırması müəssisələrinin texnoloji imkanları donidənə neft-qaz hasilindən istifadə edilən mexanizm və qurğuların həssələrinin tələblərə uyğun şəkildə hazırlanmasına kifayət etmir;

2. Zavodlar tərəfindən məhsul istehsal edilən məhsul çeşidiin çox olması satılmalarla konkretnıq neft maşınçayırması üzrə məhsulların müəyyən edilməsinə çatılık törədir;

3. İdxalı prioritet olan neft maşınçayırması məhsullarının normativ bazası yaradılmış, digər məhsullara münsabatda isə SOCAR-in innovasiya, keyfiyyət, bəyənşalxalq standartları uyğunluq və sair tələblərinə yerli neft maşınçayırması məhsulları istehsal edən müəssisələr qurulduğundan sonra mərhələli şəkildə kvotalar tətbiq oluna bilər.

Bu baxımdan idxlə olunan neft maşınçayırması avadanlıqlarına kvotaların qoyulması hazırkı mərhələdə məqsədəməvafiq hesab edilmişdir.

## ƏDƏBİYYAT

1. Fikrat Qurbanov. Azərbaycanda maşınçayırma müəssisələrinin istehsalının mövcud vəziyyətinin təhlili. "Azərbaycanda iqtisadi islahatların höyətə keçirilməsi xüsusiyyətləri və problemləri". Elmi əsərlər toplusu. XVIII buraxılış. Bakı. 2018;

2. Fikrat Qurbanov. Neft maşınçayırması sanayesinin vəziyyəti. "Azərbaycanda iqtisadi islahatların höyətə keçirilməsi xüsusiyyətləri və problemləri". Elmi əsərlər toplusu. XVIII buraxılış. Bakı. 2018;

3. Fikrat Qurbanov. Əhməd Hüseynzadə. Azərbaycan ağır sənaye və maşınçayırma müəssisələrinin rəqəbat qabiliyyətləri. "Yer və İnsan" elmi-nəzəri jurnal. Bakı. 2019;

4. SOCAR tərəfindən təqdim edilən məlumatlar;

5. Müəssisələrin məlumatları;

6. Müəssisələrin Nazirliyə ünvanlıqları məktublar;

## ВОЗМОЖНОСТИ ПРИМЕНЕНИЯ КВОТ НА ПРОДУКЦИЮ МЕСТНЫХ НЕФТЕДОБЫВАЮЩИХ ПРЕДПРИЯТИЙ

Фикрат КУРБАНОВ, Ахмад ГУСЕЙНЗАДЕ

### Резюме

В статье рассматривается текущее состояние и перспективы развития местных нефтедобывающих предприятий. Кроме того, были изучены основные законодательные акты в области разработки Национального контента, регулирующие вопросы Национального контента в Казахстане и Анголе, которые богаты природными ресурсами, а также был исследован текущий статус Национального контента в Азербайджане.

**Ключевые слова:** нефть, тяжелая промышленность, машиностроение, национальный контент, нефтедобывающее оборудование

## OPPORTUNITIES TO APPLY QUOTAS FOR PRODUCTS OF LOCAL OIL ENGINEERING ENTERPRISES

Fikrat GURBANOV, Ahmed HUSEYNZADEH

### Abstract

The article examines the current state and development prospects of local oil producing enterprises. In addition, were studied the main legislative acts in the field of developing National Content that regulate issues of National Content in Kazakhstan and Angola, which are rich in natural resources, also was investigated the current status of National Content in Azerbaijan.

**Keywords:** oil, heavy industry, mechanical engineering, national content, oil mining equipment